

Dövlət Statistika Komitəsində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.



İyunun 14-ü Dövlət Statistika Komitəsində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi müdürünün müavini Malik Heydərov ilk öncə tədbir iştirakçılarını salamlamış, Milli Qurtuluş Günü'nün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulamışdır. Sonra söz Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifova verilmişdir. Yusif Yusifov

öz çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi günü artıq 16-cı ildir ki, Milli Qurtuluş Günü kimi, bir bayram olaraq qeyd olunur. İlk olaraq, dahi şəxsiyyətin birinci hakimiyyəti dövrünə nəzər salaq. Məhz onun hakimiyyətinin birinci dövründə, 1973-cü ildə Nazirlər Soveti yanında olan Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə çevrilmişdir. Təşkilat respublika nazirliklərinin və dövlət komitələrinin sırasına daxil edilmiş və idarənin rəisi respublika hökumətinin tərkibinə daxil edilmişdir. İdarə və onun yerli bölmələri haqqında əsasnamə yenidən təsdiq edilmişdir.



Həmin dövrlərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri xarici ölkələrdə statistikanın yaradılması və təşkilinə cəlb olunmuşlar.

Azərbaycanın statistika orqanlarına Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq kömək göstərilmiş, əmək şəraiti nəzərəcarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş və yeni avadanlıqlarla təchiz edilmişdir. 1972-ci ildə MSİ üçün yeni bina, indiki binamız istifadəyə verilmiş, 40-dan çox rayon və şəhərdə yerli statistika orqanları üçün binalar tikilmişdir.



Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid ideya ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı. Heydər

Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsası qoyuldu.

Məhz onun hakimiyyətinin ilk illərində rəsmi statistika haqqında qanun imzalanmış, hüquqi və institusional mühit yaradılmış, 2 dövlət proqramı icra olunmuş və bunun nəticəsində Dövlət Statistika Komitəsi tərəfindən statistika praktikasında istifadə olunan qayda və standartlar beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdır. Dövlət statistika hesabatları, onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun və ölkənin dövlət dilində hazırlanmışdır.

Statistik vahidlərin dövlət registri yaradılmış, beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatlar sistemi hazırlanmışdır.

Bütün bunlar statistika orqanlarına verilmiş dəstək, diqqət nəticəsində mümkün olmuşdur. Ulu öndərin rəsmi statistikaya istinad etməsi, onun müstəqilliyinin qorunması ilə bağlı imzaladığı qanunlar, fərman və sərəncamlar statistika orqanlarının işinin, bugünkü uğurlarının təməli olmuşdur.



Sonra Dövlət Statistika Komitəsinin əməkdaşı Nigar Nağıyeva Ulu öndərin Vətənimiz üçün gördüyü işlərlə bağlı məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli liderimiz Heydər Əliyevdir. Azərbaycan Respublikası bu gün böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilib. İqtisadi,

siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla addımlayır. 15 iyun 1993-cü il tarixi an məhz Heydər Əliyev tərəfindən Azərbaycan təqviminə qızıl hərflərlə yazıldı. Xalq bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir.

Sonra söz Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevə verilmişdir. Komitə sədri Arif Vəliyev öz çıxışında bildirmişdir ki, ölkəyə rəhbərliyi dövründə bütün sahələr kimi statistika da ümummilli liderin diqqətindən kənarda qalmamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra statistikanın inkişafına dair 5 dövlət proqramı qəbul edilmiş və müvəffəqiyyətlə yerinə yetirilmişdir ki, onlardan ilk iki proqram Ulu



öndərin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Statistiklər işlədikləri dövr ərzində hər zaman dövlətin qayğısını öz üzərlərində hiss etmiş və ümummilli liderin statistika sisteminə, onun fəaliyyətinə isti münasibəti qeyd etdiyi fikirlərində də ifadə edilmişdir. Ulu öndər çıxışlarının birində qeyd etmişdir – “...Bizim Dövlət Statistika Komitəsi var, çox

düzgün statistika aparır...”. Bu fikrin özü statistiklərə verilmiş ən yüksək qiymət deməkdir.

Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi statistika sistemində də islahatlar aparılmağa başlanılmış, statistika orqanlarına dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilmiş, əmək şəraiti nəzərəcarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş, müntəzəm olaraq avadanlıqlarla təchiz edilmişdir və hazırda dövlət proqramına uyğun olaraq bu işlər davam etdirilir.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının 20 illiyi ilə əlaqədar 25 may - 8 iyun tarixlərində Aparatın və Komitənin tabeliyində olan qurumların əməkdaşlarının iştirakı ilə “Qurtuluş – 20” kuboku uğrunda təşkil olunmuş mini futbol turnirində fərqlənərək ilk 3 yeri tutmuş komandaların üzvləri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev tərəfindən hədiyyə və kubokla mükafatlandırılmışlar.

